

## **Əlavə 2.**

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin**  
**04 dekabr 2020-ci il tarixli**  
**F-246 №-li əmri ilə təsdiq edilmişdir.**

### **“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin Əsasnaməsi**

#### **1. Ümumi müddəalar**

İnsanın ən ali hissələrindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hissələr kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəsle aşılınması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Bu məqsədlə ümumtəhsil məktəb şagirdləri arasında həyata keçirilməsi nəzərdə tutulan “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin keçirilməsi bu istiqamətdə atılacaq uğurlu addımlardan biridir.

#### **2. Müsabiqənin vəzifələri**

1. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinin gücləndirilməsi
2. Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizin tarixi, mədəniyyəti, tarixi abidələri, tanınmış şəxsiyyətləri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması
3. Şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması
4. Şagirdlərin elm sahələrinə marağının artırılması
5. Şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarığının inkişaf etdirilməsi

#### **3. Müsabiqənin keçirilmə qaydaları**

Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn şəkildə həyata keçiriləcəkdir. Müsabiqə üç mərhələdən ibarətdir. Müsabiqə çərçivəsində ilk mərhələ 10.12.2020 - 15.12.2020-ci il tarixləri arasında məktəbdaxili keçirilərək ən yüksək nəticə əldə etmiş 1

nəfər şagird seçiləcəkdir. Hər məktəbdən 1 nəfər şagird 2-ci mərhələyə təqdim olunacaqdır. İlk mərhələnin (məktəbdaxili) nəticələrinə görə ümumtəhsil məktəblərindən təqdim olunan 1 nəfər şagirdin məlumatları (adı, soyadı, ata adı, sinfi və məktəb nömrəsi) 16.12.2020-ci il tarixinədək [sevinc.azimova@baku.edu.gov.az](mailto:sevinc.azimova@baku.edu.gov.az) ünvanına göndərilməlidir. İkinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə təşkil olunacaqdır. Rəhbərliyi Təşkilat Komitəsinin nəzarəti altında hər inzibati rayon üzrə 1 məktəb etməlidir. Üstünlük Kiçik Akademiyanın regional mərkəzi olaraq fəaliyyət göstərən məktəblərə veriləcəkdir, hər hansı bir səbəbdən bu mümkün olmasa digər bir məktəbə həvalə olunacaqdır. İkinci mərhələ 16.12.2020-22.12.2020-ci il tarixləri arasında təşkil olunacaqdır. İkinci mərhələnin yekununda hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagird final mərhələsində iştirak haqqı əldə edəcəkdir. Final turu Təşkilat Komitəsinin təşkilatçılığı ilə 23.12.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək olan dövr ərzində keçiriləcəkdir. Müsəbiqənin yekununda 9 şagird - 2 nəfər şagird 1-ci, 2 nəfər şagird 2-ci, 2 nəfər şagird 3-cü, 3 nəfər şagird həvəsləndirici yer olaraq qalib adını əldə edəcəkdir.

### **Müsəbiqənin adı:**

“Qarabağ Azərbaycandır!” adlı intellektual müsəbiqə

### **Əsas istiqamətlər:**

- ✓ 1-ci Qarabağ müharibəsi
- ✓ Aprel döyüşləri
- ✓ 2-ci Qarabağ müharibəsi
- ✓ Tovuz döyüşləri
- ✓ Qarabağın tarixi
- ✓ İşğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, tarixi abidələri, coğrafiyası, şəxsiyyətləri və s.
- ✓ Azərbaycanla bağlı ümumi dünyagörüşü

### **3.1 Müsəbiqənin ilk mərhələsində iştirak qaydaları**

- a. Məktəblərin 8-11-ci sinif şagirdləri iştirak etməlidir.
- b. Məktəbdaxili həyata keçirilməlidir.
- c. 10.12.2020 - 15.12.2020-ci il tarixləri arasında keçirilməlidir.
- d. 16.12.2020-ci il tarixədək nəticələr [sevinc.azimova@baku.edu.gov.az](mailto:sevinc.azimova@baku.edu.gov.az) ünvanına göndərilməlidir.

### **3.2 Müsəbiqənin ikinci mərhələsində iştirak qaydaları**

- a. Məktəblər tərəfindən qalib olaraq təqdim olunan hər məktəbdən 1 nəfər şagird iştirak etməlidir.
- b. 16.12.2020-22.12.2020-ci il tarixləri arasında təşkil olunmalıdır
- c. Rəhbərliyi Təşkilat Komitəsinin nəzarəti altında hər inzibati rayon üzrə 1 məktəb

etməlidir

d. 23.12.2020-ci il tarixədək nəticələr məlum olmalıdır.

### **3.3 Müsəbiqənin final mərhələsi**

İkinci mərhələnin yekununda hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagird final mərhələsində iştirak haqqı əldə edəcəkdir. Final turu Təşkilat Komitəsinin təşkilatçılığı ilə 23.12.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək olan dövr ərzində keçiriləcəkdir. Final turunun nəticələri Müsəbiqənin Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcəkdir. Final mərhələsinin yekununda 9 şagird - 2 nəfər şagird 1-ci, 2 nəfər şagird 2-ci, 2 nəfər şagird 3-cü, 3 nəfər şagird həvəsləndirici yer olaraq qalib adını əldə edəcəkdir.

## **4. Mükafatlandırma**

Final mərhələsinin nəticələri məlum olduqdan sonra Müsəbiqənin Bakı şəhərində mükafatlandırma mərasimi keçiriləcək və qalib məktəblilər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.